

ÇANAAQQALA

Bir soykökdən pöhrələnən Azərbaycan və Türkiyə xalqlarının mənəvi doğmaliğinin və birliliyinin təzahürü XX əsrin əvvəllərində zirvə hədəfə dənmişdi. Tarixin mürəkkəb içtimai-siyasi dönməndə ayrı-ayrı coğrafi ərazi lərdə yaşayanların bir millət olmasına zaman məhək daşı kimi aşkarlayıb təsdiq etmişdi.

Avropanın bir çox ərazisini 500 ilə yaxın öz hakimiyətinə tabe edən Osmanlı imperiyası müharibə və daxili ziddiyətlər nəticəsində zəiflədiyi vaxtda iqtisadi cəhdən güclənən, dünyani yenidən bölgüsdürmək həvəsi nə düşən Avropa dövlətləri-Fransa və İngiltərə Anadolunu işgal etməklə, Osmanlı dövlətinin axırına çıxmış niyyəti nə düşdülər. Osmanlı ordusu Sarıqamış əməliyyatlarında, şaxtalı, çovğunlu dağ keçidlərində 90 min türk əsgərini itirmişdi. Belə bir məqamda müttəfiqlər Osmanlı imperiyasını diz çökdürəcəklərinə tam əminliklə Osmanlı dövlətinə müharibə elan etdilər.

1915-ci il martın 18-də Çanaqqalada misli görünməmiş ölüm-dirim savaşı başlandı. Dəniz döyüsləri Müttəfiq donanmasının məglubiyəti ilə başa çatdı. Bundan sonra 1915-ci il aprelin 25-də ingilis, fransız və onların şərq müstəmləkə ölkələrindən gətirdikləri hərbi qüvvələr Çanaqqala yerüstü döyüşlərində total hücumu keçdilər. Bu ağır, qeyri-bərabər döyüşdə Arıburnu istiqamətində podpolkovnik Mustafa Kamal öz alayı ilə düşmən qüvvələrinə qarşı misli görünməmiş hünerlə vurmuşdu. Onun alayında çoxsaylı könüllü azərbaycanlı döyüşçülər vardı. Onlar Qafqaz cəbhəsindən, Misir, Kərkük, Təbriz, Ərdəbil və digər yerlərdən axışlı köməyə gəlmüşdilər. Müqəddəs türk ocağını müdafiə edən 57-ci alayın əksəriyyətini azərbaycanlılar təşkil etdirdi. Qanlı döyüşün en ağır həlledici məqamında Mustafa Kamal alay döyüşlərinə əmr etmişdi: "Mən sizə hücum etmək əmri deyil, ölməyi əmr edirəm. Bizim ölümümüzdən keçən zaman müddətində başqa qüvvələr yeri mizi tuta bilər".

Bu türk ruhu qələbənin rəhni idi. Dünyada misli görünməyen müqəddəs, ucadan-ucu mübariz türk ruhu qüdretli və sarsılmaz oldu. Mustafa Kamal Paşa 57-ci alayın kütəvi qəhrəmanlıq hüneri haqqında yazdı:

"...Düşmən sıpərləri ilə aramızdakı məsafə 8 metrdir, yəni ölüm labüddür. Birinci cərgədəkiler özlərini ölümə atır. İkinci cərgə onların yerini tutur. Nə qədər qıtbə ediləcək şahane mənzərə. Ölən görür, üç dəqiqə sonra ölümün onu da yaxalayacağını bilir. Amma heç bir çəşqinqılıq, sarsılmaq yox. Oxumaq bilənlər əllerində Qurani-Kərim, cənətə getməyə hazırlaşır. Bilməyənlər kəlməyi-şəhadət çəkerək yürüyür. Bu türk əsgərinin ruh qüvvətini göstərən heyrət və təbrik misaldır. Əmin olmalsınız ki, Çanaqqala müharibəsinə qazandıran bu yüksək ruhdur".

Müttəfiq qoşunlarının böyük itki ilə darmadağın edilib qovulması dünyani heyrətə saldı. Müttəfiqlərin Çanaqqala ordu çıxarılmasının təşəbbüskarı Winston Çörçill yazır: "Bu an məglubiyəti bütün damarlarında hiss etməkdəyəm. Çox üzgünəm. Olduqca şadlıydım, umutluydum, daha dünənə qədər Çanaqqala bizimdir! - deyirdim. Cənək bu savaşı qazanmaq üçün əsgəri, pulu, sursatı, - hər şeyi hesablamışdım. Hər sahədə çox üstündük. Mütələqa qazanacaqdır. Yalnız bir tək şeyi hesaba almamışdım: Mustafa Kamal! Bağırmada ingilis qıruru olmasayı, türkləri alınlardan öpmək, onları ayaqüstü alıqlaşlamaq istərdim".

İngilislərin məşhur birinci donanma rəisi Lord Fişer dəhşətə gəlmışdı: "Qəhr olsun, Çanaqqala hamımızın

məzarı oldu. Əsgərlək həyatım boyunca belə bir vəziyyətə qarşılaşmadım. Niye məglub olduğumu soruşurunuz. Bütün açıqlığıyla gerçəyi bildirmek istəyirəm. Çox cəsur savaşan bu ordunun ve Mustafa Kamal kimi bir komandırın qarşısında aciz qaldıq. Bunu heç zaman unutmayacağam".

Çanaqqalada - Gelibolu yarımadada - min hektar ərazidə salınmış Milli Parkda qəhrəmancasına şəhidlik zirvəsinə çatan türk əsgərlərinin məzarı ilə yanaşı, 1200 şəhid Azərbaycan döyüscüsünün olması mili iftixar doğurur.

1914-1917-ci illər Qafqaz və Şərqi Anadolunun böyük bir hissəsi Rusiya üsul-idarəsinin hakimiyəti altında olduğu dövrə Azərbaycan xalqı tezyiq və təqiblərden çəkinmədən Türkiyənin ağırlı-acılı günlərinin şərki olmuşdur.

Türkiyeli professor Bingür Sönmez'in "Bakı əhalisinin 1915-1917-ci illərde Sarıqamış əsirlərinə qardaşlıq köməyi" adlı tədqiqatından göründüyü kimi, Anadoluda erməni-rus təcavüzü nəticəsində kənd və qəsəbələr dağıdılmış, yüz minlərlə evsiz-eşiksiz insan qaçqın düşmüş, soyqırıma düşçərə olaların uşaqları sahibsiz səfil sərkərdən qalmışdır.

Rusyanın hərbi müdaxiləsi zamanı on minlərlə türk əsgər və zabitlərinin əsir düşməsi vəziyyəti daha da ağırlaşdırılmışdır. Rusyanın həbsxanalarında - Nargin adasından Sibirədən ciddi rejimli döşərgələrdə türk mülki və hərbi məhbuslar dözlüməz şəraitdə saxlanıldı.

Belə bir vaxtda Azərbaycanın Türkiyəyə qardaşlıq yardımını, onun əzab çəken vətəndaşlarına himayədarlıq, doğma münasibət göstərdi. Tədqiqatçı Sabit Akın Zaimoğluunun araşdırma rında deyildiyi kimi, "Bakıda Hacı Zeynalabdin Tağıyevin evində Gəncə və Bakı ziyalılarının iştiraki ilə toplantı keçirilmiş, Qars, Ərdəhan və rus işşalı altındakı əhaliyə kömək göstərilməsi qərara alınmışdır. Çar hökumətindən Bakı İsləm Cəmiyyəti-Xeyriyyəsinə yardım toplamaq üçün icazə istənilmişdi. Bu icazənin verilməsindən dərhal sonra Ərzurum və Trabzon qədər zərərəşkəm əhaliyə humanitar yardım göstərilmüşdir.

...Bakıda xeyriyyə cəmiyyətinin toplanma yeri olan İsmailiyyə binasına toplanan xeyriyyəçilər 100 min manatdan az olmamaq şərtiylə hər kəs yardım qoşulmuşdu. Hacı Zeynalabdin Tağıyev siyahının başında olaraq yarım milyon qızıl pul vermişdi...

Bakıda ve Türkmenistanda da yardım yarışı başlanmışdı, qadınlar ziynət eşyalarını pula çevirib göndərmişdilər"

Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyevin və Musa Nağıyevin yaratdığı "Bakı İsləm Xeyriyyə Cəmiyyəti" Şərqi Anadoluda işşal olunmuş ərazilərdə soyqırıma məruz qalmış, səfil və sərgərdən minlərlə insana təcili maddi və mənəvi yardım etməkdən ötrü geniş filiallar şəbəkəsi yaratmışdı. Bu filiallar kənd və qəsəbələrdə iaşə mərkəzi, istehlak kooperativi, aşxana, tibbi xidmət məntəqəsi, xəstəxana, uşaq və körpələr üçün siğnacəq açırdılar. Sahiblər uşaqları topayıb Bakı, Gəncə, Şuşa və Tiflis şəhərlərində yetimxanalarla göndərirdilər. Əhaliyə maddi yardımına yanaşı, onların maariflənməsinə, rus-erməni təcavüzüne qarşı müqavimət hərəkatına qoşulmasına xüsusi diqqət yetirilir-

di.

Cəmiyyətin nümayəndələri rus məmurlarının özbaşinalığına və erməni soyğunçularının hücumlarına qarşı ciddi tədbir görürdülər. Onların yaratdıqları "Gizli islam komitəsi" yerlərdə açıqları şöbələrin köməyi ilə əhaliyə silah paylayır, silahlı müdafiə dəstələri təşkil edirdilər. Rus hərbi hissələrindən pulla alınan silah-sursatın əhali arasında gizlin paylanması ermənilərin hərbi üstünlüyünə son qoymuşdu.

"Xeyriyyə cəmiyyəti və onun filiallarının gizli, amma son dərəcə mütəşəkkil fəaliyyəti əhalinin təşkilatlanması, cəmiyyətlər halında birləşməsi, silahlandırılması və hərbi hazırlıq vərdişlərinə yiyələnməsinə yönəlmüşdi ki, bu da nəticə etibarilə Şərqi Anadolunun bir sıra vilayətlərinin, o cümlədən də Oltunun ermənilərin palanlaşdırıldığı kütəvi qığından xilas edilməsinə səbəb olmuşdu.

Oltunun rus işşalindan azad olub yenidən Osmanlı ərazisine çevriləməsi yolunda cəmiyyətin gördüyü iş unudulmaz tarixi xidmətdir". (Allahşükür Qurbanov. Tarixi qardaşlıq köməyi "Respublika" qəzeti, 10 iyun 2012-ci il).

Məlum olduğu kimi, on minlərlə mülki və hərbi türk əsiri Rusyanın həbs düşərgələrində dözlüməz şəraitdə saxlanıldı. 1914-1916-ci illərdə Sarıqamış döyüşlərində türk ordusu böyük məglubiyətə düşçərə olmuşdu. Ərzurum işşal edilmişdi. Bu iztirablı illərdə azərbaycanlılar təkcə işşal olunmuş ərazilərdə deyil, həbs düşərgələrində ağır şəraitdə baxımsızlıqdan, soyuqdan və xəstəlikdən əzab çəkən türk məhbusaların da imdadına yetişirler.

Azərbaycanda bütün Xeyriyyə cəmiyyətləri türk məhbuslarına maddi və mənəvi dayaq olmaqla kifayətənmir, onların həbs düşərgələrindən qaçırılması, vətənlərinə göndərilməsi işini təşkil etdirdi.

1918-ci il mayın 28-də Milli Şura Tiflisdə Azərbaycan müstəqil respublikasını elan etdi. İyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Gəncəyə köcdü. Belə bir tarixi məqamda Türkiyə Azərbaycana kömək əlini uzatdı. Nuru Paşa Gəncədə Qafqaz İsləm Ordusunu yaratdı, Bakı şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinə qaytarılmasına kömək etdi.

18 minlik Qafqaz İsləm Ordusunun tərkibində 6 min türk əsgəri vardi. Bakı uğrunda döyüşlərdə çoxlu azərbaycanlı və türk əsgəri şəhid oldu (Azərbaycan torpağında türk ordusunun yüzlərlə şəhid olmuş əsgərləri uyuyur. Bakının dağüstü parkında - Şəhidlər Xiyabanında türk əsgərlərinin şərefinə abidə ucaldılmışdır). Türk hərbi hissələri Bakıda qaldıqları iki ay iki gün ərzində Azərbaycanda sabitlik yaratdılar. Ş.Şaumyanın rəhbərliyi altında erməni-rus hərbçilərinin Bakı, Şamaxı, Quba bölgələrində tərətdikləri fəlakətin qarşısı alınmışdı. Əhali türk ordusunu duz-çörekələr qarşılığında. Nuru Paşa rəhbərlik etdiyi türk hərbi hissələri Azərbaycanın bir sıra qəzasında taxılın yiğilması və döyülməsində kəndlilərə böyük köməklik etmişdilər. Azərbaycanın hərbi naziri Səməd bəy Mehmandarov yazdı: "Heç kəs inkar edə bilməz ki, türklər bizim millətin xilasında böyük xidmətlər göstərmişlər..." (Qılman İlkin. Türk ordusu Bakıda, B., 2003, səh.32).

1920-ci il aprelin 28-də Azərbaycan XI Qırmızı Ordu tərəfindən işşal olundu. May ayının 16-dan Nəriman Nərimanov Bakıda Azərbaycan Xalq Komissarları sovetinin ilk sədri kimi içtimai-siyasi fəaliyyətə başladı. Bu



dövrə Türkiyənin Azərbaycanda dostluq müqaviləsi bağlamaq niyyəti ilə Bakıya nümayəndə heyetini Nərimanov reğbətlə qəbul etmişdi. Xalq yazarı Qılman İlkinin sözlərinə görə, nümayəndə heyetinin üzvü Riza Nur ilə Nərimanov arasında heç kəsə deyiləsi mümkün olmayan çox məhrəməne səhbətlər də olmuşdur. Bu tarixi görüşü xatırlayan Riza Nur yazdı:

"Azərbaycan hökumətinin başında duran Nərimanov məlumatlı, ağıllı bir adamdır. "Onunla ağıllı-başlı təkbətək də görüsdü. Baxdım ki, yaxşı bir insandır. Görünür, onun etimadını qazanmışdım. Açıldı və mənə dedi: "Bolşeviklik nə olan şeydir. Bu rəzalet bize yapışmaz. Biz türk, milliyətlə yaşayıraq. Çox xoşuma gəldi və onu çox sevdim. Amma ruslardan bərk çəkinirdi. Haqqı da var. Ruslara zarafat olmaz. Dərhal insani məhv edərlər".

Qılman İlkin haqlı olaraq yazır ki, Nəriman Nərimanov "Türkiyə ilə qardaş bir ölkə kimi həmişə xoş münasibətdə olmuşdur". Hətta bir dəfə Mustafa Kamal ondan borc olaraq bir milyon pul istədikdə, o, dərhal onun xahişini yerinə yetirmiş və ona yazmışdı ki, "Paşam, qardaş-qardaşa borc verməz, el tutar".

Rusiya sovet imperiyası Azərbaycan-Türkiyə münasibətlərinə qısqançılıqla yanaşırıdı. 70 ildən artıq sovet rus müstəmləkəçilik siyaseti nəticəsində Şərqi ölkələri ilə Azərbaycan arasında məqsədə uyğun əlaqələrə, əməkdaşlığı sədd çəkilmişdi.

Əreb qrafikasını, eləcə də latin qrafikasını ölkəmizdə kiril qrafikası ilə əvəz etməklə çirkin niyyətlərini güdmüşdülər. Əlbəttə bu, Azərbaycan xalqının milli mədəniyyətinə xəyanət, təxribat idi.

1990-ci ildə Azərbaycan xalqı tarixi şərait məqamında öz hünərver övladlarının qanı bahasına Müstəqil Azərbaycan Demokratik Respublikasını bərpa etməklə Türkiye ilə dostluq və qardaşlıq əlaqələrini yaratdı. Ümumi inkişafımız naməsə sarsılmaz əməkdaşlıq əbədi olacaqdır. Mustafa Kamal Atatürk və Heydər Əliyev inamla demisidir: Türkiye-Azərbaycan sevinci bir, kədəri bir—iki dövlət, bir millətdir!..

Tarixi realliga söyklənən bu müqəddəs fikirlər iki qardaş xalqın əbədi həyat devizidir.

Bu gün Türkiye-Azərbaycan birliliyi tarixi həqiqətdir.

Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini birinci tənqidiyən tənqidiyən tənqidiyən tənqid etdi.

Azərbaycan-Türkiyə beynəlxalq səviyyədə əməkdaşlıq edir: içtimai-siyasi, iqtisadi və hərbi əlaqələr vüset alır. Azərbaycanın milli sərvəti olan neft-qaz enerjisi ilə çox uyğun şərtlərlə Türkiyənin təmin edilməsi, bu strateji məhsulların tranzit ölkə kimi Türkiyə ərazisindən Avropaya nəqli, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və s. six əməkdaşlığın yüksək göstəricisidir. Türkiyənin Dağlıq Qarabağ problemine münasibəti Azərbaycan xalqına qardaşlıq qayğısı ilə süslənmişdir. Biz tək deyilik. Əgər sabah mühərribə təhlükəsi yaranarsa, Türkiyə qardaşlıq köməyini əsirgəməyəcək. Azərbaycan əsgəri səngərdə türk əsgərlərini yanında görəcəkdir. Türkiyə qardaş xalqını müdafiə edəcəkdir.

Teymur ƏHMƏDOV.